

1969-cu il iyunun 30-da Bakıda bir şair vəfat etdi. Qeyri-adı istedəda malik olan bu şair həyatın adı qayğılarından, yaşayış ezbəndan, şeirlərinin tünvanına yağıdırı. Müxtəlif «izm»lərdən usanmışdım? «Populyarlıq» azarına tutulmayan, şöhrətə aludə olmayan, özünü sevdirməyə çalışmayan bu şair Əli Kərim idi.

Təbutuma bir az kağız qoyun,
bir dənə də qələm.

Hayif bu yaşda heç nə
heç nə deməmişəm.

Amma o az ömründə Əli Kərim poeziyada öz şair varlığını təsdiq etdi. Cox söz dedi. Hərçənd ki, sağlığında o, layiqcə öz hoqiqi qiymətini ala bilmədi. Yalnız ölümündən sonra Əli Kərim haqqında, onun poeziyamızda yenilikçi-novator bir şairliyi barədə məqalələr yazıldı və indi də yazılımaqdadır.

Altı il sonra, 1975-ci ilin iyunun 30-da Bakıda bir şair də vəfat etdi. «Vəfat etdi» cümləsini nekroloqda yazmışdılar, əslində o, intihar etmişdi o şair Sərdar Əsəd. Onlar Əli Kərim və Sərdar Əsəd dost idilər. Bu dostluq onların şeirlərində də davam edirdi. Yəni mahiyyətə Sərdar Əsədin yazdığı şeirlər Əli Kərimin yazdığı şeirlərin müttəfiqi idi. Sərdar Əsəd də Əli Kərim kimi eynilikdən, yekənənləkden yorulmuşdu və her şeirini ənənəvi hala keçən standart, sablon əsulda yazılan şeirlərin üzünə çırpmaq üçün yazdı.

Sərdar Əsəd da sahildən qiymətini, dəyərini almadı. O da ölümündən çox sonra yada düşdü. Məlum oldu ki, Sərdar Əsəd Azərbaycan poeziyasında bənzərsiz bir şairdir - onun şeirlərində yalnız öz şair fərdiyəti duyulur, hər bir şeiri fikirlə hissi vəhdətinə eks etdirir. Beləcə Sərdar Əsəd etiraf olundu. Və burada üç müəllifin daha çox rolu oldu, professor Qəzənəfər Kazimovun, şair-publisist, «Kredo» qəzetinin baş redaktoru Əlirza Xələfli, bir də bu şəhərlərin müəllifi.

Keçən il məhz Qəzənəfər müəlliminin və Əlirza Xələflinin müəlliliyi ilə «Yaşayan Sərdar Əsəd» kitabı oxuculara təqdim olundu. Bu kitabda Sərdar Əsəd haqqında ədəbi-publisistik qeydlər, xatırlar, təassüfatlar və digər mətnlər daxil edilmişdir. Qırxa yaxın müxtəlif səpəgili yazıda əsasən üç xətt diqqəti çəlb edir. Birinci xətt şairin keçdiyi ömrü yolu, ikinci xətti-onun şəxsiyyəti, üçüncü

YAŞAYAN SƏRDAR ƏSƏD

Vaqif YUSİFLİ

xətt isə S.Əsədin yaradıcılığı. Təbii ki, bu xətlərin hamısı bir-birilərə əlaqəlidir. Şairin oğlu Yaşar Əsədovun «yaşam yol»u yazısı oxucular üçün daha maraqlıdır, çünkü onun həyat yolu hamar və düzxətti olmamışdır, bir çox çətinliklərə, sarsıntılarından keçmişdir. Şairin atası Heydər kişi və onun həyat yoldaşı otuzuncu illərdə Sibiro sürgün edilmişdi, səbəb bu iddi, Heydər kişi kollektivləşə siyasetini bəyannamədi, amma sonra yeni hökumət tərəfindən bağışlanılır. Sərdar Əsəd orta məktəbdə oxuyur, mühərbiyənin ağır illərini görür. Orta məktəbi bitirdikdən sonra, Ağdam iki il Müəllimlər İnstitutunda təhsil alır, sonra isə API-nin dil və ədəbiyyat fakülətinə daxil olur. Elə tələbəlik dövründə respublika mətbuatında şeirlərin dərc etdirir. 1957-ci ildə SSRİ Yazarlar İttifaqına üzv qəbul olunur. Elə həmin ilin mart ayında «Ədəbiyyat və incəsənat» qəzetində işə götürülür. Amma hansi səbəbdənse az keçənmiş isdən çıxarırlar və bir müdəddə issız qalır.

Çətinliklə AEA-nın «Elm» nəşriyyatında əvvəl korrektor, sonra redaktor vəzifələrində çalışır. O, 1962-ci ildə ADPİ-nin aspiranturasına daxil olur, müəllimlək dissertasiyası üzərində işləməyə başlayır. Amma buna nail ola bilmir, çünkü yene işsizlik, yənə çətin anları... «Sərdar Əsəd 70-ci illəri həqiqəton də sənki arṭıq bu həyatda deyilmiş kimi, yuxudəmiş kimi yaşadı. Yox, işləyirdi-rayonlara yaradıcılıq sofları edirdi, mətbuatda dərc olunurdu, yazardı, əsərlər yaradırdı, kitablari da çıxmışdı, iki ilə yaxın hətta «Azərbaycan gəncləri» qəzeti ilə şat-

dankonar əsərkəşlik da etmişdi. Lakin bu artıq «firtinalara qarşı üzən» Sərdar deyildi». Zəmapnə deyismişdi amma Sərdar Əsəd deyismədi. Ölümündən 4 il əvvəl o, bir «vəsiyyətnamə» yazar: «Arxivim və əlyazmalarım - mon olmadığı da Məmməd İbrahim (Araz), Ələkbər Salahzadə, İsa İsmayıllazadənin diqqətli qayğısı ilə açıla bilər». 1975-ci ilin iyunun 30-da isə öncə qeyd etdiyim kimi, Sərdar Əsəd intihar edir.

Ələbət, belə bir ömür yolunu-cəmi 46 illik həyatı rəsmi şəkildə, yalnız illərlə, aylarla nəzərə çarpdırmaq istəməzdik. O intiharın səbəbləri də çoxları üçün anlaşılması gələnə bilər. Amma bu illərlə çətinliklər, sarsıntılar isində yaşayan bir insanın daxilində yaranan hissələrin firtinaları idi. Amma maraqlıdır ki, onun şeirlərində ölüm qorxusunu görmədik.

Sərdar Əsəd onu xatırlayan bir çox insanları (Q.Kazimovun, I.Tapdığın, Ə.Xələfli) fikrincə, əqidoli bir şəxs idi, heç kimə boyun əyməyən, yeri golukda haqsızlığı üşyan edən bir insan idi. Şəxsiyyət idi. Onun əsas işi, vəzifəsi şeiriyyət idi. Təbii ki, şairin şəxsiyyəti onun poeziyasında da oks olunur.

Burada iki müəllifin - Xalq şairi Məmməd Arazın və professor Qəzənəfər Kazimovun fikirlərinə itinsad edək.

«O deyərdi: «Mon balaca bir qoləm sahibiyəm. Təzə şeir işləyində xəlvətə çəkilirəm ki, görən olmasın. Qoləm sözümu baxımımda elə bilirom ki, onun düzgün şirəm açmadığını kimse görür, kimso onu olımdan qapıb sindirma istəyir. Qoləmin də vohmi var. O, canlıdır, o, xış kimi, koton kimidir. Nəsi əl torpağı xəyanət előyir. Onun aqidiyi şumla malalamaq, toxum səpmək olmaz, olsa da cüccərtir alınmayıacaq. İlahi, gör

holo Füzuli olan şəxs no sarsıntı keçirib... Onun yazılarını vərəqlədikcə çox aydın şəkildə gözü çarpır ki, el ədəbiyyatı yaradıcılığının ən güclü bir qanadı olduğunu Şairi əhatə etmiş canlı həyat, ətraf mühit, müasir zamanın nəfəsi isə digər qanadı idi» (Məmməd Araz).

«Sərdarın mövzular alımı isə çox genişdir. Həyatın yeniliklərini məhəbbətə qələmə alırdı. Sevgi də, gəncin istək və arzuları da yaradıcılığında geniş yer tuturdu. Şeir texnikasına yakxı boladı. Üslubu orijinal idi. Heç kost toqlı etmir, heç kəsin yolu ilə getmirdi. Haqqıxlal qadı adı idi. Zəhmət adamlarının poeziya gotiridi» (Qəzənəfər Kazimov).

Kitabda S.Əsəd pərcəziyəsinin özünməxoxusluğundan söz açan belə misallar çoxdur. Xüsusi olun yaradıcılığına böyük məhəbbətə yanaşan Əlirza Xələflinin yazılarında. Ona görə də toforüata vərəməyib Sərdarın şeirlərində bəzəni nümunələrlə sözümüzü bitirək:

Ana ağrısının sözü olaydım,
Titrəyib yanaydım tellərin üstə.
O yorğun ayağın izi olaydım
Yataydım getdiyin rüyaların üstə
* * *

Bağladı günəşti dağın qarına,
Yaydı yalanını atdı şələlə.
Dözməyib düzərlərin intizərini
Zirvədən özünü atdı şələlə.
Dərələr sövkənib o qayalarla
Asılıb şələlə sarüşağından.

Fəsilləri qayığında yaşadı
Intizər duman-duman dağları.
Doğma olar bahara da, qısa da.
Fikir-fikir, gümən-gümən dağları.
Fəsilləri qayığında yaşadı
Intizər duman-duman dağları.
Doğma olar bahara da, qısa da.
Fikir-fikir, gümən-gümən dağları.

Güneyinə bənövşə bas qaldırı.
Çalmasına gül bağlamış dağları.
Qüzeyində kölgə yatar, qar durar.
Bir üzü yaz, bir üzü qış dağları.
* * *

Gedəni gəlməz olur
Hey fikir daşıyanlar.
Dünyada ölməz olur
Əzabla yaşıyanlar.